

**Qərbi Virciniya Ştatı**  
**104 sayılı Qətnamə**  
**Nümayəndələr Palatası**

İrəli sürülmüşdür: nümayəndələr Uolters, Ambler, Anderson, Arvon, Əşli, Barill, Border, Kanteberi, Kaules, Eldric, Ellem, Evans, D., Ferns, Hamilton, Hamrik, Hant, Laquinta, Markum, MakKaski, Nelson, E., Pasdon, Reins, Şott, Smis, R., Storç, Stouers və Samner.

Azərbaycan Respublikasının vətəndaşları tərəfindən çoxlu töhfələr verildiyini və Azərbaycan xalqı ilə münasibətlərin təşviq edilməsinin Qərbi Virciniya Ştatının ali maraqlarına xidmət etdiyini tanıyaraq,

26 fevral 2013-ci il tarixində Azərbaycanda Xocalı qətliamının 21-ci ildönümünün qeyd olunması bütün dünya əhalisinə bu faciəvi hadisəni yad etmək imkanını yaradır.

1992-ci il 25 və 26 fevral tarixlərində Ermənistanın silahlı qüvvələri Rusiyanın hərbi birləşmələrinin müşayiəti ilə 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda aparılan amansız müharibə çərçivəsində Xocalı rayonunu işğal etmişdir;

Ərazidən xilas olmağa çalışan Azərbaycanlıların geniş kütləsi erməni və rus əsgərlərinin atəsinə məruz qalmış və nəticədə bu qanlı münaqişənin ən iri miqyaslı qətliamı törədilmişdir; qiymətləndirmələr arasında fərqlər olduğuna baxmayaraq, əksəriyyəti uşaq və qadın olan ən azı 160 nəfərin və ən çoxu 1000-ə kimi insanın qətlə yetirildiyi bildirilir;

Əsas xəbər agentlikləri bu qətliam barədə məlumat vermiş və "Human Rights Watch" qətliamı müharibə zonalarında mülki əhali ilə rəftara aid adət hüququnun pozulması kimi qiymətləndirmiş, dünyada bir çox hakimiyyətlər isə bu hücumu pisləmişdir;

Bu faciəvi hadisə müharibə zamanı baş verə biləcək fəlakətlərin və dünyada millətlər arasında daha sıx anlaşma, dialoq və tolerantlığın təşviq edilməsinə zərurətin xatirəsidir;

Azadlıq, demokratiya və insan hüquqlarına aid universal dəyərləri əsas tutmaqla Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uzun sürən müttəfiqlik münasibətlərinə malikdir;

Qərbi Virciniya Ştatı və Azərbaycan Respublikası daha da inkişaf etmək perspektivinə malik olan möhkəm, dinamik və qarşılıqlı faydalı iqtisadi münasibətlərə malikdir;

Qərbi Virciniya Ştatında buraya gələn hər bir kəsə, xüsusən də dostluq və ticarət maraqları ilə gələn kəslərə xoş münasibət göstərmək adəti mövcuddur;

Qərbi Virciniyanın qanunverici orqanı bizim müttəfiqlərin töhfələrini və Qərbi Virciniya Ştatının müttəfiqləri ilə faydalı münasibətlərin saxlanılmasının dəyərini tanımaq siyasətini həyata keçirməkdədir. Azərbaycan Respublikasının töhfələri və bizim bu müttəfiq ilə müsbət münasibətlərimiz də məhz bu xarakterlidir. Bu səbəbdən,

**Qərbi Virciniyanın qanunverici orqanı qərara alır:**

Qərbi Virciniyanın qanunverici orqanı Azərbaycan Respublikasının vətəndaşları tərəfindən çoxlu töhfələr verildiyini və Azərbaycan xalqı ilə münasibətlərin təşviq edilməsinin Qərbi Virciniya Ştatının ali maraqlarına xidmət etdiyini tanıyır.

**Həmçinin qərara alır ki,** qəbul edildikdən sonra bu qətnamənin surəti Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının spikerinə, Amerika Birləşmiş Ştatlarının Prezidentinə, Amerika Birləşmiş Ştatlarının dövlət katibinə, Qərbi Virciniyanın Konqresdəki nümayəndə heyətinə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara göndərilsin.